



DÖVLƏT
VERGİ
XİDMƏTİ

Sosial xarakterli güzəştlər artırılmışdır

❖ Şəhid ailələrinə gəlir vergisi üzrə güzəştlərin verilməsi məqsədilə

- ◆ şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzzdlu işdən vergi tutulmalı olan aylıq əməkhaqqı gəlirlərinə **800 manat məbləğində**,
- ◆ 20 Yanvar şəhidlərinin valideynləri və arvadları (ərləri) ilə yanaşı **övladlarına da** hər hansı muzzdlu işdən vergi tutulmalı olan aylıq əməkhaqqı gəliri ilə bağlı gəlir vergisi üzrə **100 manat məbləğində** güzəştlər verilmişdir.

❖ Aztəminatlı əhalinin mənzil təminatının yaxşılaşdırılması məqsədilə

- ◆ İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi əməliyyatı müddətsiz **ƏDV-dən azad edilmişdir.**



AZ1029, Azərbaycan, Bakı, Heydər Əliyev prospekti, 155
Tel.: (+994 12) 403 89 70; Faks: (+994 12) 403 89 71
E-poçt: office@taxes.gov.az

www.taxes.gov.az



❖ **Bədən tərbiyəsi və idmanın inkişafı və idman yarışlarından əldə edilmiş mükafatlara verilən güzəştlərin artırılması məqsədilə**

- ◆ beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyəri, habelə ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəli) idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin **50.000 manatadək** hissəsi gəlir vergisindən azad edilmişdir.

❖ **İctimai və sosial məqsədlər üçün yaradılmış fondlara dəstək verən şirkətlərə vergi güzəştlərinin verilməsi məqsədilə**

- ◆ Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində müəyyən edilmiş güzəşt paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə **dövlətə məxsus olan hüquqi şəxslərə də şamil edilmiş**, eyni zamanda bu güzəştin tətbiqi məqsədləri üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən **ictimai və sosial məqsədlər üçün yaradılan fondların siyahısının** təsdiq edilməsi nəzərdə tutulmuşdur.